



Bir kiři d st maz aldı v  ayađında dırnaq boyda yuyulmayan yer buraxdı. Peyđ mb r (Allahın salavatı v  salamı onun  z rin  olsun) bunu g rd  v  dedi: “Geri qayıt v  d st mazı g z l ř kild  al!”. O kiři qayıdıb yenid n d st maz aldı, sonra namaz qıldı

Cabird n (Allah ondan razı olsun) bel  dediyi r vay t edilir:  m r bin  l-X ttab (Allah ondan razı olsun) m n  dedi: Bir kiři d st maz aldı v  ayađında dırnaq boyda yuyulmayan yer buraxdı. Peyđ mb r (Allahın salavatı v  salamı onun  z rin  olsun) bunu g rd  v  dedi: “Geri qayıt v  d st mazı g z l ř kild  al!”. O kiři qayıdıb yenid n d st maz aldı, sonra namaz qıldı.

[ř hidl rl  s hih olan] [Muslim r vay t etdi]

 m r (Allah ondan razı olsun) x b r verir ki, Peyđ mb r (Allahın salavatı v  salamı onun  z rin  olsun) bir kiřinin d st mazını bitirdiyini v  ayađında dırnaq boyda su d ym y n yer buraxdıđını g rd . O, d st mazdakı n qsan olan yer  iřar  ed r k dedi: Geri qayıt v  d st mazını g z l ř kild  al, d st mazı tamamla v  h r bir  zv  lazım olan miqdarda su ver. Kiři qaytdı, d st mazını tamamladı, sonra namaz qıldı.

<https://sunnah.global/hadeeth/az/show/8386>

